

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.

Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 7 sentyabr 2016-ci il № 69 (2084) Qiyməti 25 qəpik

Ön xətdən reportaj

Dağ vüqarlıları



Zaman-zaman Vətənimizə səri yad əllər uzanıb, yurdumuzu özlərinə "vətən" etmək istəyiblər. Lakin Vətən qədrini bilən xalqımızın igid oğul və qızları düşmənə qarşı daim mübarizə aparıblar. Millətimizin, dövlətimizin gələcəyi naminə fədakarlıqlar göstəriblər. Vətən təəssübünü çəkən övladlarımız bu gün də əldə silah gecə-gündüz demədən səngərlərdə ayıq-sayıqlıqlar.

Əzəli və əbədi düşmənimiz olan erməni milletçiləri ötən əsrin sonlarında havadarlarının destəyi ilə Azərbaycanın qədim ərazisi olan Dağlıq Qarabağı işgal etməyi qarşılığına məqsəd qoydular. On iller boyu bizimlə qonşuluqdə yaşamalarına baxmayaraq, xain ermənilər fürsət düşən kimi bəd niyyətlərini həyata keçirməkdən çəkinmədilər. Düşmən torpaqlarımızın 20 faizini işgal etsə də, bu müvəqqətidir, Azərbaycan xalqı heç zaman işgalla barişmayacaq.

Əzəli yurd yerlərimizi işğaldan azad etmek üçün ordumuz dayanmadan döyük hazırlığını artırır. Öləke rehbərliyi ordunun təminatına xüsusi diqqət yetirir. İstər hərbi hissələrin maddi-texniki təminatı, istərsə də hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması baxımından əhəmiyyətli işlər görülür. Cəbhə bölgələrində müasir tələblərə cavab verən hərbi şəhərciklərin istifadəyə verilməsi onu göstərir ki, orduya qayğı yüksək səviyyədədir.

Silahlı Qüvvələrin döyük hazırlığına gəlincə isə, döyük atışlı təlimlərin keçirilməsi şəxsi heyətin hərbi vərdişlərini daha da tekmilləşdirir.

Bu günlərdə cəbhə bölgəsində ezamiyyətdə olarkən zabit Ədalet Hacıyev bildirdi ki, düşmənle temas xəttində xidmet edən əsgərlər ixtisaslarına uyğun bılık və bacarıqlarını durmadan artırırlar. Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun bölmələrdə dərslər keçirilir və şəxsi heyətin döyük hazırlığına ciddi diqqət yetirilir.

Zabit Əfqan Abdurəhmanovun tabeliyində olan ön xətdəki bölməyə gedirik. Bir vaxtlar burada xidmet etdiyimdən mövqelərə aparan yollara yaxşı bələdəm. Zabit Elnur Hüseynov əraziyə bələd olduğunu biləndə 20 il əvvəli xatırladı. Elnur ali hərbi təhsilini bitirib zabit kimi xidmətə başlayanda, bu hərbi hissədə ayrı-ayrı bölmələrdə xidmət et-

mişik. Cəbhədə ateşkəsin ilk illərində baş verənləri xatırladıq. O dövrlə indini müqayisə etdik, ərzəq, əşya, texnika, bir sözlə, bütün növ təminatlarda çox böyük dəyişikliklərin olduğunu fəxrə bildirdik. Baş verən hər bir yenilik postda duran əsgərin yüksək döyük hərziyi naminə yaradılıb.

Zabit Əfqan Abdurəhmanovun komandiri olduğu bölmə dağlıq əraziyə yerleşməsinə baxmayaraq, şəxsi heyətin məişəti üçün yüksək şərait yaradılıb. Düşmən hücumunu dəf etmək üçün dərin səngərlər qazılıb, müasir tələblərə cavab verən ateş sektorları açılıb. Əger düşmən həmələ edərsə, qarşısını almaq üçün uyğun müdafiə qurulub. Zabit Ramin Quliyev deyir ki, düşmən hücumunun qarşısını almaq üçün şəxsi heyətimiz yeterince döyük hazırlığına malikdir.

(Ardı 4-cü səhifədə)



Topçularımız hazırlıqlarını artırırlar

3-cü səhifədə



Səngərlər alınmaz qaladır

4-cü səhifədə



Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış mərasimi

5-ci səhifədə



“Həkim düşdüyü vəziyyətdən asılı olmayıaraq insanlığını, humanistliyini itirməməlidir”

6-ci səhifədə

El ağısaqqalları işğaldan azad edilmiş Lələtəpə zirvəsində qurban kəsiblər

*Silahlı Ovvələrdə
"Milli-mənəvi dəyərlərə
hörmət, dini radikalizmə
nişfrət!" devizi altında
keçirilən silsilə tədbirlər
aylığı davam edir.*

Respublikamızın Muğan bölgəsinin bir qrup ağısaqqalları aprel döyüsləri zamanı düşmən işgalindən azad edilmiş zirvələrdə olub və igid Vətən oğulları ile görüşübllər.

Əvvəlcə Lələtəpədə el qəbiristanlığı ziyarət edilib, 23 il-dən çox Azərbaycan əsgərinin yolunu gözləmiş soydaşlarıımızın ruhuna "Yasin" oxunub.

El ağısaqqallarını müşayiət edən Müdafiə Nazirliyinin zabit polkovnik Abdulla Qurbanı iştirakçılığı olduğu aprel döyüslərini xatırlayaraq diqqətə çatdırıb ki, həmin günlər əsgərlərimiz qəlebə qazanmaq əzmi ilə döyüslərə atılır və düşmən üzərində od ələyirdilər. "Mövqələrimizə silahlı basqın etmiş ermənilər ordumuzun əksərlə ilə hücumla keçdiyiini görüb silah-sursat və döyüş texnikalarını ataraq qaçmağa məcbur olurdular. Həmin günlər düşmən gözləmədiyi halda Azərbaycan Ordusunun qətiyyətli zərbəsinə tuş gəlməşdi. Cəbhənin Goranboy, Tərtər, Ağdərə istiqamətlərindən də qəlebə müjdələri eşildilər. Bu, Azərbaycan dövlətinin və ordusunun gücünü, xalqımızın hemxəriyini, vətənpərvərliyini bir daha təsdiq edən mühəddəs savaş idi. Apred döyüslərində əsgər və zabitimiz şəhidlik zirvəsinə ucalsa da, şəhidlərimizin intiqamı bire on qat alındı.

Döyüşdə qəhrəmanlıqla həlak olanların, eləcə də şəxsi rəşadət və şücaet nümunələri göstərən döyüşçülərimizin xidmətləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək onlara fəxri adlar verilib, döyüş orden və medalları ilə təltif olunublar. Bu gün də igid döyüşçülərimiz Vətən torpaqlarının keşiyində ayıq-sayıq durur, azad etdikləri mövqeləri möhkəmləndirir və Ali Baş Komandanın hər bir əmrinə hər an həzirdirlər."

Şəhidlərin xatirəsi hörmət



və ehtiramla yad edilib, mühabibə qazilərinə daha böyük uğurlar arzulanıb.

Lələtəpə uğrunda döyüslərde göstərdikləri şəxsi rəşadətə görə Prezidentin sərəncamına əsasən, "İgidliyə görə" medalı ilə təltif olunmuş zabit Nəmet Məmmədov, müddət-dən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Teymur Əliyev və Rövşən Rehimov apred döyüslərini xatırlayaraq ordumuza başuculuğu getirən həmin şərəflə günləri yenidən yaşayıblar.

Qeyd edilib ki, Lələtəpə zirvəsində dalgalanan bayraq vaxtı bu bölgədə gözlərinin nurunu itmiş, iki dəfə paralimpiya çempionu İlham Zəkiyevin şərəfinə ilk Avropa Oyunlarında ucaldılan bayraqdır. Apred döyüslərindən bir neçə ay önce igid döyüşçü xidmət etdiyi hərbi hissənin şəxsi heyeti ilə görüşmüş və bu bayrağın tezliklə işğaldan azad ediləcək əzəli torpaqlarımızda dalgalanmasını arzulayıb. Görüş iştirakçıları "Rio-2016" Yay Paralimpiya Oyunlarında İlham Zəkiyevin yene

Hacı Mail İslam dinində şəhidliyə xüsusi önem verildiyini, şəhidlərin ölməzliyini vurgulayıb. O fəxrə bildirib ki, İmişli-dən olan kapitan Nəcməddin Savalanov və baş leytenant

yüksək səviyyədə qeyd olunduğunu deyən Əmir Hoca Azerbaycanda ahısqa türklərinin və bütün xalqların dostluq, qardaşlıq şəraitində yaşıdadıqlarını xatırladıb.



Cavid Dədəkiyev də apred döyüslərində öz şərəflə ölümləriylə əbədiyyətə qovuşmuş və gencliyə nümunə olmuşlar.

Sabirabad rayonundan olan Hacı Əliqardaş İbrahimov xalqımızın Ali Baş Komandanına inandığını, Vətən əsgərinə güvəndiyini böyük inamlı qeyd edərək, məhz apred döyüslərində bu inamin, bu güvəncin qəlebə çatdığını vurgulayıb.

Hacı Əliqardaş çıxışını peygamberimizin "Sərhəddə keşik çəkən gözləri cəhənnəm odu yandırımayacaqdır" kəlamları ilə bitirib.

Saatlı rayonundakı altı ahısqa türkü kədinin ağısaqqalı Əmir Hocanın çıxışı alqışlarla qarşılıarı. Oğlunun Silahlı Qüvvələrde həqiqi hərbi xidmətde olduğunu fəxrə deyərək tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, o, ahısqa türkündür. 1958-ci ildə ailələri Gürcüstandakı minillik dədə-baba yurdlarından Azərbaycana sürgün ediliblər. Onlar burada özlərinə ikinci Vətən tapıblar. Azərbaycanlılarla sevincleri də, kədərləri də bir olub. Onlarla ahısqa türkü Qarabağ uğrunda döyüslərdə şəhid olub. Azərbaycanın Milli Qəhrəmanı şəhid İsgəndər Aznaurovun 60 illik yubileyinin Müdafiaə Nazirliyi tərəfindən

rını salamlayıb və Qurban bayramı ərefəsində onların bu zirveye qalxdıqlarını tədqirəlayıq hal kimi qiymətləndirib. Əmin olduğunu bildirib ki, el ağısaqqallarının xeyir-duası, məsləhət və tövsiyəleri ilə öz xalqına, dövlətinə və Ali Baş Komandanına sadıq olan Azərbaycan əsgəri bundan da böyük qələbələrə imza atacaqdır.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sabirabad, İmişli, Saatlı, Beyləqan və Xocavənd rayonları üzrə şöbəsinin müdürü Cavanşir Bəhramov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Kərbələyi Ağakərim, Saatlı rayon Vərəxan kənd məscidi dini icmasının sədri və axundu Yadigar Aslanov, Sabirabad ağısaqqallarından Şamil Həsənov, Qulamhüseyn Məmmədov, İmişli rayon Aranlı kənd məscidi dini icmasının sədri Sərxan Kərimov çıxış edib və döyüşçüləri maraqlandıran sualları etrafı cavablandırıblar.

Hərbi hissə komandirinin şəxsi heyətli iş üzrə müavini polkovnik Elçin Kərimov bayram ərefəsində əsgərlərə baş çəkdiyi, onlara dəyərli ağısaqqal öyünd-nəsihətləri verdikləri üçün el ağısaqqallarına komandanlığın təşəkkür və minnətdarlığını bildirib.

Əməkdar jurnalist Rəşid Faxralının "Lələtəpə" kitabı görüş iştirakçılarına hediyyə edilib.

El ağısaqqalları Lələtəpədə qurbanlar kəsib, döyüşçülərə xalqımızı yeni-yeni qələbə müjdələri ilə bir daha sevindirməyi arzulayıblar.

El ağısaqqalları tankçılarla görüşüb, hərbi hissənin qərarğahı önünde toplanmış əsgər və zabitlərin qarşısında çıxış edib, apred döyüslərinə həsr olunmuş video-çarxları birləşdə izləyiblər.

Gəncə Qarnizonu Zabitlər



də uğur qazanacağına əminlikləri bildiriblər.

İmişli rayonundan olan el ağısaqqalı Hacı Mail Hacıyev Lələtəpə fatehləri ilə bir sənədə olmaqdan böyük qurur duyduğunu deyib. Onun Məhəmməd Füzulinin "Vətənimdir" qəzəlini böyük şövqle söyləməsi əsgərlərdə xoş ovqat yaradıb.

Əmir Hocanın dediyi "Nə qədər ahısqa türkuyəm, o qədər də azərbaycanlıyam. Nə qədər azərbaycanlıyam, bir o qədər də ahısqa türkuyəm" sözü əsgərlər tərəfindən alqışlanıb.



Lələtəpə döyüslərində göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş polkovnik Şükür Həmidovun zirvəyə qalxması və görüş iştirakçılarına qoşulması həm qonaqlarda, həm də döyüşçülərdə böyük ruh yüksəkliliyi yaradıb. Milli Qəhrəman el ağısaqqalla-

Evinin səyyar laboratoriyasında təcili çap olunan fotolar qonaqlar üçün ən əziz xatirə hədiyyəsi olub.

Muğanın el ağısaqqalları gecədən xeyli keçmiş cəbhə bölgəsindən xoş təəssüratlarla geri dönüblər.

**Müdafiaə Nazirliyi
Mətbuat Xidməti**



Döyüş hazırlığı

Topçularımız hazırlıklarını artırırlar



Silahlı Qüvvələrdə yeni tədris mövsümü davam edir. Səxsi heyətə təsdiq olunmuş plana əsasən məşğələlər keçirilir. Bununla da hər bir əsgərə tutuduğu vəzifəyə uyğun bilik və bacarıqlara yiylənmək üçün şərait yaradılır. İxtisaslı, peşəkar zabitlərin rəhbərliyi altında əsgərlər hərbi vərdişlərini artırırlar. Ön xətt bölmələrində olduğu kimi, artilleriya sahəsində də döyüş hazırlığının artırılmasına ciddi önəm verilir. Zabit Baba Hətəmov söhbət zamanı tabeliyində olan bölmələrin döyüş hazırlığından söz açdı:

- Ümumiyyətlə, hər bir əsgərin ixtisas hazırlığına ciddi önəm veririk. İstər top komandiri, istər tuşlayıcı, istərsə də heyət üzvlərinin hər biri istifadəsində olan silahın sirlərini mükəmməl bilməlidir. Sonda isə təlim-atış çalışmaları yerinə yetirilir. Bu mərhələni keçməyən əsgəri ön mövqedə olan heyətlərə təyin etmək olmaz.

Zabit daha sonra tabeliyində olan heyətlərin döyüş hazırlığının yüksək olduğunu bildirdi. "Heyətlərarası birincilik təşkil edilir ki, bu da səxsi heyətin daha mükəmməl döyüş vərdişlərinə yiylənməsinə yol açır."

Bölmələrin məşğələ yerində hər bir əsgərin yüksək əhvalruhiyyədə olduğu onların komandaları çəvik yerine yetirilmələrindən hiss olunurdu. Topların döyüşə hazır vəziyyətinə getirilməsi zamanı əsgərlər verilən komandaları çəvik yerinə yetirməye çalışırlar.

Məşğələ yerində bölmə komandiri kapitan Nicat Haqverdiyev ilə görüşürük. Dərs rəhbəri keçdiyi məşğələnin möv-



zusu ilə bizi tanış edir. "Top heyətləri "səfər" vəziyyətində "döyüşə" hazır olmaq üçün bacarıqlarını təkmilləşdirir. Her bir heyət üzvü verilən komandanı vaxtında və düzgün yerinə yetirməlidir. Bunun üçün əvvəlcə əsgərlər nəzəri biliklərə malik olmalıdır. Daha sonra isə praktiki olaraq döyüş tapşırığını ye-

şünç hər an döyüşə hazırlıdır. Heyət üzvlərindən sumqayıtlı Taleh Xələfov, bəkili Kamil Süleymanov, şəkili Anar Nəsibov və başqları da işgal olunan yurd yerlərimizi azad etmək üçün Ali Baş Komandanın əmrini gözlədiklərini bildirdilər.

Vətəni canlarından artıq sevən oğullarımız deyir ki, xidmət müddətini başa vurub ordu sıralarından tərkis olunsalar belə, torpaqlarımızın azad edilməsi üçün hər an döyüşə hazır olacaqlar. "Vətəni biz qorunmayılıq, onun keşiyində aylıq-sayıq dayanmayılıq, düşmənin istenilən həmləsinin qarşısını almayılıq. Bu yolda canımızdan belə keçməyə hazırıq. Ərənlerin bize əmanət qoymuş Vətəni qoruyub saxlamaq bizim mütədəs vəzifəmizdir", - deyir gənc artilleriyaçılar.

Mayor
Bəxtiyar ƏLİYEV,
"Azərbaycan Ordusu"



Hərbi tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib



Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən, sentyabrın 6-də Bakı şəhərində tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib.

Tədbirdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-major Natig Əliyev, Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi Çəvik Tibb Əməliyyat mərkə-

zinin nümayəndəleri Ronni Mixael və Mikael Zann iştirak ediblər.

İki gün davam edəcək tədbirdə hərbi tibb mütəxəssisləri "Tibb bölmələri əməliyyatlarda" mövzusunda müzakirələr aparacaq, təcrübə və fikir mübadiləsi keçirəcəklər.

Səfər zamanı qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkərək şöbə və bölmələrde yaradılmış şəraitlə, eləcə də müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpusları ilə tanış olacaqlar.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Azərbaycan və Ermənistən qoşunlarının qarşışdırma xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin səxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 7-də Goygöl rayonunun Ömər dağ keçidiində yerləşən Azərbaycan və Ermənistən qoşunlarının qarşışdırma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin səxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Ermənistən silahlı qüvvələri tərəfindən işgal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petritsa və Saymon Tiller keçirəcəklər.

Ermənistən silahlı birləşmələri atəşkəs rejimini pozub

5 sentyabr 2016-ci il.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iricəpli pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub.

Ermənistən Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelər dən Qazax rayonunun Fərəhli kəndində və adsız yüksəkliklər də, Berd rayonunun Cinari kəndində yerləşən mövqelər dən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəş tutulub.

İşgal altında olan Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Horadız, Aşağı Veyselli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdiyi kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

6 sentyabr 2016-ci il.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iricəpli pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.

İşgal altında olan Ağdam rayonunun Mərzili, Qaraqaşlı, Füzuli rayonunun Horadız, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmcinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Dağ vüqarlılar

(Əvvəl 1-ci səhifədə)

Daha sonra müşahidə postuna üz tutduq. Getdiyimiz səngər bütöv bir daşlıq əraziyidir. Daşı yarıb səngər hazırlamaq üçün böyük əmək sərf edilib. Bununla da döyüşçülərimizin təhlükəsizliyi təmin edilib və düşməni məhv etmək üçün etibarlı mövqə yaradılıb.

- Müdafiədə başlıca məqsədimiz hücum edən düşməni qarşısını almaq ve onu mümkün qədər çox itkilərə düşçərədib geri çəkilməyə məcbur etməkdir, - zabit bildirir. - Bunun üçün tabeliyimde olan şəxsi heyət tam hazırlıqlıdır. Hər bir əsgər üzərinə düşən döyüş vəzifəsini yetərincə bilir.

Üstüortülü atəş mövqeyinə yaxınlaşırıq. Müşahidəçi əsgər tam döyüş sursatı ilə təmin olunub. O, ərazidə dəyişikliyin baş vermediyini bildirdi. Daha sonra "Vətənin keş-



yində duran qürurlu əsgər!" - deyə təqdim etdi.

Döyüş postunda hər bir əsgərin üzündə qürur hiss olunurdu. Kiçik çavuş Elvin Həsənov iki ilə yaxındı burada

xidmət edir. Samux rayonundan olan kiçik komandir deyir ki, hərbçi olmaq arzusu onda məktəb illərində yaranıb. Bu gün isə cəbhə bölgəsində Vətənin keşiyində dayanan əs-

gərlərə hərbi bilikləri, döyüş vərdişlərini aşılamaqdan qururdu.

Döyüşçülərlə tanış olanda məlum oldu ki, onların hər biri ayrı-ayrı vaxtlarda hərbi xidmətə gəliblər. Müxtəlif bölgədən olsalar da, məqsəd və amalları birdir. Aftandil Məmmədov Bakıdan, Rəcəb Qurqunayev Zaqtaladan, Nihad Qasımov Bakıdan, Tamerlan Cəfərov Astaradan, Afiyəddin Yusifov Qazaxdan, Nurlan Mehdiyev Masallıdan olsalar da, onlar burada bir-birini tanıyıblar. Vətənə dayaq olan əsgərlər arasında aprel döyüşləri zamanı feallıq göstərənləri də olub. Zabit R.Quliyev bildirdi ki, əsgərlərin hər biri düşmən üzərinə getməyə hazır idi. Döyüşlər onların mövqelərinin lap yaxınlığında gedib. Hər an müharibənin daha geniş vüset alacağının gözleyen əsgərlər erməni işgalı altında olan torpaqlarımızın tezliklə

azad edilməsini isteyirlər. Onlar bunun üçün mübarizəyə tam hazırlıdlar.

Zabit Əfqan Abdurəhmanov deyir ki, aprel döyüşlərindən əvvəl düşmən mövqelərimizi atəşə tutmağa başlamışdı. "Hətta artilleriya silahlarından da istifadə edirdilər. Aprelin ilk günlərində baş verən döyüşlər isə düşmənə ciddi xəbərdarlıq oldu. Ermənilər bununla bir daha yəqin etdilər ki, onlar işğal etdikləri Azərbaycan torpaqlarında heç zaman məskən qura bilməyəcəklər."

Bəli, zabitin dediyində böyük həqiqət var. Düşmən həmin döyüşdən hələ də özünə gelə bilmir. Artıq onlar dərk edirlər ki, işğal etdikləri torpaqlardan çıxmışın vaxtidir. Əks halda onları daha böyük məğlubiyyət gözləyir.

**Mayor
Bəxtiyar ƏLİYEV,
"Azərbaycan Ordusu"**



Ön xəttə ezamiyət, orada Vətən oğulları ilə görüşmək, onlarla ünsiyyətdə olmaq hər dəfə yeni təəssüratlar almaq, müxtəlif bölgə və hərbi hissələrdə döyüşçülərimizin vəziyyətiylə, ovqatıyla tanış olmaq baxımından həmişə maraqlı doğurur.

Zirvelərə gələrkən ilk təəssüratımız, tebii ki, sərt yoxuştılarda keçirdiyimiz hissələr olur. Ancaq buradakı çətinliklər hərbçilərimiz üçün adiləşsə də, əslində, kənardan gəlmış adamlar üçün həyət doğuran məqamlar çoxdu. Azəm bir dağın yaxınlığından keçərkən başı göylərə dirənən sildirim qayalıq uzaqdan diqqətimi cəlb edir. Yadımıma belə uca zirvelərdə, Çənlibeldə məskən qurmuş dəstənlərimizə efsənəvi qəhrəmanı Koroğlu və onun düşmənlərinin canına vələvə salan qorxubilməz dəlliləri düşür. Bu yerlərdə Vətənimizin müdafiəsində mətinlikle dayanan Azərbaycan oğulları da Koroğluların davamçıları deyilimi?

Dağlar qoynunda təbətinə gözəlliyi, qeyri-adiliyi diqqətimizə hakim kəsilsə də, bu yerlərə gəlməkdə məqsədimiz cəsur döyüşçülərimizin xidmətilə, ön xətdə vəziyyətlə yaxın-dan tanış olmaq idi. Bu gün Vətən oğulları Silahlı Qüvvələrimizin müxtəlif qoşun növbərində olduğu kimi, bu mövqelərde də Ermənistən silahlı birləşmələri ilə təmas şəraitində döyüş növbəsi aparırlar. Bu yüksəkliliklərdə oğulları

zin xidmətini mübaliğəsiz fədakarlıq adlandırmış mümkündür. Onlar bu zirvelərdə səngər həyatı yaşıyır, Vətənin keşiyində ayıq-sayıq dayanırlar.

- Hərbi hissəmizdə xidmət öz axarı ilə davam edir, - deyə zabit Daşqın Bennayev söhbətimizde bildirdi. - Bölmələrimizin düşmənlə təmas şəraitində döyüş növbəsi apardığı mövqelərdə, demək olar ki, nisbi sakitlikdir. Ötən gün ərzində ön xətdə düşmən tərefən atəşkəs rejimi pozulmayıb. Ümumiyyətlə, Ermənistən ordusunun bölmələri mövqelərimizi atəşə tuturlar. Amma düşmənin təxribat cəhdlərinə döyüşçülərimiz sərrast atəşə cavab verirler.

Maşınımız çətin yoxusu qalxaraq bölmənin qarşısında dayanır. Burada ilk tanışlaşdan sonra əsgərlərimizin gündə bir neçə dəfə döyüş növbəsinə qalxdığı əlaqə yolu ilə postlara gedirik.

- Hərbçi sənəti, ümumiyyətlə, kişi sənətidir, - zabit Murad Muradov dedi. - Ön mövqelərdə xidmət etmək, döyüş növbəsi aparmaq isə ikiqat şərəflidir. Döyüşçülərimizin mənəvi-psixoloji hazırlığı, dö-

yüş ruhu yüksəkdir. Hər kəs yaxşı bilir ki, bizim arxamızda Azərbaycandır, biz Vətənimizin əmin-amanlığını qoruyuruz. Bu, bizə qürur və güvəncə verir.

Qarşida düşmən mövqeləri yerləşir və döyüşçülərimiz həmin istiqamətə qarşı möhkəm istehkamlar yaradıblar. Düşmən tərefəndə müşahidə olunmasın deyə bölməmizin mövqeləri yaxşı maskalanıb və ətraf ərazidən, demək olar ki, seçilmir.

Döyüşçülərin istirahəti də lazımi səviyyədə təşkil edilib. Onlar həm döyüş növbəsi aparır, həm də lazımi qaydada istirahət edə bilirlər.

Ordu quruculuğu bu gün Azərbaycan rehberliyinin ən çox önəm verdiyi strateji və dövlət əhəmiyyətli məsələlərdəndir. Dövlətin en vacib atributlarından olan Silahlı Qüvvələrinin qarşısında taleyüklü vəzifələr durur və bunları ciyinlərinə götürə bilməsi üçün orduya yüksək səviyyədə diqqət yetirilməsi günümüzün doğruluğu aktuallığıdır. Hazırda dövlət rehberliyi Silahlı Qüvvələrimiz taleyüklü vəzifələri yerinə yetirməye qadir olmuşla üçün bütün lazımi tədbirləri görür.

Zabit Bennayevin sözlərinə görə, düşmənlə təmas xəttində döyüş növbəsi Müdafiə Nazirliyinin tələbərinə uyğun təşkil edilib. Şəxsi heyət öz məsuliyyətini başa düşür və müdafiə mövqelərində ayıq-sayıq xidmət aparır.

Eyni zamanda hərbi kollektiv döyüş bacarığını və mənəvi-psixoloji hazırlığını artırmaq üçün taktiki və ixtisas həzırlığı möşəfələri də keçirilir. Nəticə ondan ibarətdir ki, döyüşçülərimiz yüksək ovqatla Vətənimiz Azərbaycana öz

Ön xətdən reportaj

Səngərlər alınmaz qaladır

övladlıq borcunu verirlər.

Biz hərbi hissədə olarkən bölmələri gəzdik, şəxsi heyətin cəlb edildiyi döyüş hazırlığı məşğələsində iştirak etdik.

- Bizim şəxsi heyət döyüş hazırlığı dərslərində müntəzəm iştirak edir, ixtisas və taktili hazırlığını artırır, - zabit Xəyal Rzayev bildirir. - Müdafiə Nazirliyi tərefindən müəyyən edilmiş gün rejimi qaydalarına əməl edilməklə və təlimata uyğun döyüş hazırlığı planında nəzərdə tutulan tədbirləri ardıcıl yerinə yetiririk. Ona görə döyüşçülərimiz öz əsgəri peşələrini mükəmməl bilir və yerinə yetirməyi bacarırlar.

borcunu müvəffəqiyyətlə yerinə yetirir.

- Vətənə əsgəri borcunu vermək hər bir gəncin vəzifəsidir, - əsgər deyir. - Mən də Azərbaycan əsgəri olmağıla fəxr edirəm. Komandirlərimiz tələbkar olmaqla yanaşı, həm də qayğı göstərməyi bacaran insanlardır. Əsgər dostlarımıza gəlince onu deyim ki, hamımız bir Vətənin, bir torpağın övladıyi.

Fürsətdən istifadə edib burada ölkə rəhbərliyinin diqqət və qayğısı ilə döyüşçülər üçün inşa edilmiş yeni yataqxanalar və yemekxana ilə tanış olduq. Şəxsi heyətin məisət şəraitini ilə bağlı elə bir problemi yoxdur.



Nümunəvi xidmətə seçilən döyüşçülər də tanış oluruq. Onların hər biri Vətənimizə övladlıq borcunu verməkdən qurur duyar.

Əsgər Fərgan Cavadov hərbi xidmətə imişli rayonundan çağırılıb. O, ordumuzun sıralarında pulemyotçu ixtisasına yiyələnib. Bir ildən çoxdur ki, cəbhə bölgəsində öz

Mövqelərimizi gəzib bölmələrimizin müdafiə imkanlarıyla yaxından tanış olduqca bir dəha əmin olursan ki, bu zirvelərdə döyüşçülərimiz Azərbaycan sərhədlərinin keşiyində möhkəm dayanıblar.

**Əbülfət QASIMOV,
"Azərbaycan Ordusu",
fotolar müəllifindir**

Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış mərasimi



Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi namına həyata keçirilən tədbirlərdən Naxçıvan Muxtar Respublikasındaki birləşmə, hissə və bölmələrə də xüsusi pay düşür. Belə ki, Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı ilə bəilək təkmilləşdirilir, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılır. Hətta keçirilən təlimlərin nəticəsi göstərir ki, burada hərbi qulluqçular ən çətin hava və relief şəraitində də döyüş əməliyyatları apara bilərlər. Həyata keçirilən tədbirlər, hərb işinə verilən önmə Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçuların peşəkar döyüşü kimi yetişmələrinə xidmət edən müxtəlif kursların fəaliyyətində də özünü göstərir.

Bu günlərdə Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və gizir hazırlığı kurslarını bitirən məzunların növbəti buraxılış mə-



Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən məzunlar doğma Vətənin müdafiəsində bundan sonra da ayıq-sayıq dayanacaqlarına, verilən tapşırıqları peşəkar hərbçi kimi yerinə yetirəcəklərinə söz veriblər.

Cıxışlar zamanı bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda bundan əvvəl təşkil olunan kursları müvəffəqiyyətlə bitirən məzunlar hazırlıda peşəkar hərbi qulluqçu kimi öz vəzifələrinin öhdəsində layiqincə gəlirlər. İnanıraq ki, bugünkü məzunlar da ən çətin tapşırıqları belə vaxtında, əvvəl və dəqiq yerinə yetirəcəklər.

Valideynlər adından çıxış edənlər həm sevinc, həm də qurur hissi ilə kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.

Sonra Əlahiddə Ümumqoşun Ordu Komandanının təbriki şəxsi heyətə çatdırılıb. Təbrikdə məzunlara çətin və şərəfli xidmətdə uğurlar arzulanıb.

Cıxışlar yekunlaşandan sonra məzunlara sertifikatlar təqdim edilib.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və gizir hazırlığı kurslarının birinciləri tərəfindən yaş kötüklerine buraxılış emblemləri vurulub.

Məzunların tribuna önungən tətənəli keçidi olub.

Sonda məzunlara xatire şəkli çəkdiplib.

Tədbirdən sonra valideyn və məzunların təəssüratlarını öyrəndim. Valideynlərdən Musa Şirəliyev bildirdi ki, özüm ehtiyatda olan zabitem. "Bir qız, 4 oğul atasıymam. 2 oğlum polis orqanlarında xidmət edir. Bir övladım 16 ildir ki, gizir kimi ordu sıralarında

nümunəvi xidmət edərək bize başuculuğu getirir. Digər bir övladım isə bu gündən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayır. Bir ata kimi qururluyam."

Qadın hərbi qulluqçuların təəssüratlarına gəldikdə isə Leyla Nəsirova, Günel Əsədova, Pərvane Məmmədli, Müjgan Rzayeva bildirdilər ki, aprel döyüşlərində hərbi qulluqçularımızın mənəvi dəstəkçisi olan qadın hərbi qulluqçularımızın reşadətini gördükdən sonra biz də Vətənə olan borcumuzu hərbi xidmətdə görərək kurslara müraciət etdik. Bu gün də fəxrə deyə bilərik ki, kursu müvəffəqiyyətlə başa vurub, xidmətə başlayırıq.

Nəriman NƏCƏFOV,
"Azərbaycan Ordusu",
fotoğraf
Aydın ORUCOVUNDUR

General-leytenant Yaşar Aydəmirov: Ordumuza radikal qurumların ideoloji təsiri barədə fikirlər cəfəngiyatdır

Bəzi kütləvi informasiya vəsi-tələrində Türkiyə ordusunda baş verən son hadisələri Azərbaycan hərbçiləri ilə əlaqələndirməyə çalışmaq cəhdləri tamamilə cə-fəngiyatdır.

Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AZƏRTAC-in sorğusuna cavabında deyib.

Y.Aydəmirov bildirib ki, bu və ya digər radikal cərəyanların fealiyyətinin Silahlı Qüvvələrimizə ideoloji təsir göstərməsi barədə deyilənlər eşaslıdır. Şəxsi heyət arasında aparılan işin nəticəsində bunun üçün heç bir zəmin yoxdur. Bu məsələlər Ali Baş Komandanın və Müdafiə Nazirliyi rəhbərliyinin ciddi nəzarəti altındadır.

"Azadlıq" qəzetinin politoloq Elxan Şahinoğlu istinadən səslendirdiyi iddiaların əksinə olaraq, əminliklə deyə bilərəm ki, Silahlı Qüvvələrdə aparılan ideoloji təbliğat işi, dövlətə, xalqa, Vətənə və Hərbi anda sadıqlik ənənələri Silahlı Qüvvələrimizi xarici

və daxili radikal ideoloji təsirlərdən hərətəfli qorumağa imkan verir.

Türkiyəli hərbi müəllimlər, təlimatçılar və mütəxəssislər isə hələ 2000-ci illərdən ordumuzda çalışır və fəaliyyət göstərmirlər.

Ehtiyatda olan general-leytenant bildirib: "Türkiyədə və digər dövlətlərdə təhsil alan hərbi qulluqçularla həmin ölkələrdəki herbi attaşeler, səfirliklərimiz vasitəsilə daim əlaqə saxlanılır və onların təhsiləri nəzarətdədir. Bu səbəbdən də azərbaycanlı hərbçilərin Türkiyədə baş verən son hadisələrde iştirakının hallandırılması, sosial şəbəkələrde və saytlarda müzakirə obyektiinə əvəriləməsi cəhdlərinin heç bir əsası yoxdur.

Mənəcə, bu kimi fikirlərin səsləndiriləməsi Azərbaycan ile Türkiye arasında bütün sahələrdə, eləcə də hər iki ölkənin maraqlarına uyğun olaraq inkişaf edən hərbi əməkdaşlığı xələl gətirmək məqsədi güdənlərin cəhdləridir. İnanıram ki, istənilən bu tip cəhdlərin, müdaxilənin qarşısı Azərbaycan və Türkiye tərəfindən qətiyyətə alınıcaq.

Uruqvay mətbuatında Azərbaycanla bağlı qərəzli məqalələrə tutarlı cavab verilib

Uruqvayın "La Repubblica" qəzetiinin və Uruqvay Xəbərlər Agentliyinin (UPPRESS) internet portallarında Azərbaycanın diplomatik nümayəndəliyinin təsəbbüsü ilə ölkəmizin mövqeyini əks etdirən "Ermənistan Azərbaycan ərazilərini işğal edir" və "Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir" adlı məqalələr yayılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqalələr sentyabrın 2-də Montevideoada Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejiminin "25-ci müstəqillik günü" ilə bağlı ke-

çirilmiş "Dağlıq Qarabağ Forumu" adlı tədbirlərə elə-qədar Ermənistan-Azərbaycan münəqşşəsi və ölkəmizlə bağlı qərəzli və təhrif edilmiş məlumatlara əsasən dərc edilmiş məqalələrə cavab olaraq yازılıb.

Məqalələrdə Xarici İşlər Nazirliyinin 30 avqust tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olması və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz edərək Dağlıq Qarabağ və yeddi rayonda daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirərək bir milyon azərbaycanlını qaçqın və məcburi köçküne əvərilərə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüğünü dəstəkləyən və

Ermənistandan öz qoşunları ölkəmizin işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-sərtisiz çıxarımağı tələb edən sənədlər barədə danışılır.

Habelə erməni icmanın keçirdiyi "Dağlıq Qarabağ Forumu" adlı tədbirin təxribatçı məqsədlərlə təşkil edildi, bu tədbirin münəqşşənin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışqlar prosesinə xələl getirdiyi, regionda davamlı sühənə təmin olunması istiqamətində atılan səylərə fayda vermədiyi, xüsusilə idiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət etdiyi bildirilir.

Məqalələrə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərini əks etdirən xəritə də əlavə edilib.

Tibb xidməti

"Həkim düşdürüyü vəziyyətdən asılı olmayaraq insanlığını, humanistliyini itirməməlidir"



Sağlamlıq insan hayatı üçün ən böyük sərvətdir.
Hər hansı adama arzularını bildirəndə ilk önce ona sağlam olmağı arzulayırsan. Elə bunun üçün də həyatını sağlamlığımızın qorunmasına həsr edən nəcib peşə sahiblərinəndən - həkimlərimizdən söz açmaq istəyirəm.

Umummilli liderimiz Heydər Əliyev daim sehiyyənin qayğısına qalırdı və qeyd edirdi ki, "Həkimlik peşəsi öz xalqına, sənətine yüksək sədaqət tələb eden bir işdir." Vətənimizin keşiyini çəken, torpağı canından əziz bilən oğullarımızın sağlamlığını qoruyan hərbi həkimlərimiz isə daha çox hörmətə və ehtiramla layiqdirlər. Hərbi həkim olmaq ikiqat şərflə və məsuliyyətlidir.

Bu günlərde Silahlı Qüvvələrin Baş Klinik Hospitalının septiki cərrahiyyə bölməsində yaradılmış müasir müalicə şəraitli ilə yaxından tanış olmaq istədik.

Bölmənin rəisi tibb xidməti polkovniki, tanınmış cərrah-proktoloq Çingiz Quliyev bizişlə səhbətində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin orduya qayğıından, diqqətindən, hemçinin hərbi sehiyyənin süreli inkişafından iftixarla danışaraq bildirdi ki, uzun müddət çalışdığı bölmə hazırlıda ən müasir tibb avadanlıqları ilə təmin olunub ve burada peşəkar tibb heyəti fəaliyyət göstərir. "Bölmə abses fleqmona, irinli nekrotik yaralar, anaerob infeksiyalar və proktoloji (düz bağırsaq) xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşdır. Gülhane Hərbi Tibb Akademiyası ilə davamlı əlaqələrimiz var. Xəstələrə əlavəli tibbi xidmətin göstəriləməsi üçün müasir şərait və imkanlarımız mövcuddur. Herbəçilərin, onların ailə üzvlərinin və mülki vətəndaşlarımızın xidmətlərində daim həzırıq."


Həkimlə səhbət əsnasında öyrənirəm ki, 1965-ci ildə Lənkəran rayonunun Mamuslu kəndində anadan olub. Onda bu sənətə sevgi, maraq erkən yaşlarından yaranıb. "Bir dəfə çox yüksək herərətim var idi. Valideynlərim məni həkimə apardılar. Həkimin yardımından az sonra özümü yaxşı

hiss etdim, müalicədən sonra isə tamamilə sağaldım. Həkimin nurlu siması, səmimi, mehriban davranışları uzun müddət uşaqlıq düşüncələrimdə yer aldı və bu müqəddəs peşəni seçməyi səbəb oldu."

Uzaq Şərqi Hərbi dairəsində keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətini bitirib Vətəne döndükdən sonra 1986-1993-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alır. Tələbəlik dövründə hospitalda feldşer kimi ilk əmək fəaliyyətinə başlayır. 1992-ci ildə baş verən Daşaltı döyüsləri zamanı ilk yaralısını feldşer olaraq qəbul edir. Təhsilini başa vurduğdan sonra "N" hərbi hissəsində tibb bölgüsünün komandiri kimi xidmətə başlayır. Mühərribə ilərində Kəlbəcər, Murovdağ, Ağdam, Tərtər istiqamətində

kovniki bu sözlərin Qırmızı Xaç cəmiyyətinin nümayəndələrindən eşitdiyini bildirək maraqlı bir xatirəsini bizimlə bölüşdü: - 1994-cü ilin yanварında torpaqlarımızda qızgın döyüslər gedirdi. Bir gün tibb məntəqəsinə əsir düşən erməni əsgərini gətirdilər. Ayağından yaralanmışdı. Ona tibbi yardım göstərdim. Vəziyyət yaxşılaşanda onu aidiyəti quruma təhvil verdilər. Bir müddət dən sonra Qırmızı Xaç cəmiyyətinin təşkil etdiyi əsirlərin dəyişdirilməsi prosesində mən də iştirak edirdim. Bu zaman çox qəribə bir hadisə baş verdi. Dəyişdirilmək üçün gətirilən erməni əsgəri bir anın içində üstüme atıldı. Mənə təşəkkür edərək, əllerimden öpməyə çalışdım. Tədbirdə iştirak edənlərə onun həyatını xilas etdiyimi bildirdi. Əsir əsgərin sözlərindən təsirlənən cəmiyyətin nümayəndəsi bizim əsirlerin isə qarşı tərəfdə çox pis vəziyyətdə saxlandıqlarını qeyd etdi. O, üzünü qarşı tərəfa tutaraq Azərbaycan həkimini en humanist, en yüksək insani keyfiyyətlərə malik olduğunu bildirdi.

Çingiz həkim səhbətində ölkəmizdə və xarici dövlətlərdə iştirak etdiyi konfrans və simpoziumların onların peşə həzırlığının yüksəlməsinə zəmin yaratmasından, həkimlik sənətinin daim öyrənməyi, təkmilləşməyi və müasir üsullar axtarmağı tələb edən bir peşə olmasından danışdı. Həyatda qazandığı uğurlara görə ilk növbədə müəllimlərinə və tərxis olunmuş təcrübəli tibb xidməti polkovnikləri Cümşüd Yusifova, Sadir Qulamova, Vaqif İbrahimova borclu olduğunu bildirdi. Bir çox jurnallarda, xarici metbuatda elmi məqalələri dərc olunan Çingiz həkim iki səmərələşdirici təklifi - "proktoloji xəstəliklər" və



gedən döyüslərdə hərbi tibb zəbiti kimi iştirak edir. 1998-ci ildən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xidmətini davam etdirir. 2015-ci ildən isə septiki cərrahiyyə bölməsinin rəisidir.

"Həkim düşdürüyü vəziyyətdən asılı olmayaraq insanlığını, humanistliyini itirməməlidir," - deyən tibb xidməti pol-

"irinli septik yaralara ozon terapeyasının tətbiqi" haqqında da fikirlərini bizimlə bölüşdü. Otağındaki diplomlar, fəxri fərmanlar, Gülhane Hərbi Tibb Akademiyasında uğurla başa vurduğu kursların sertifikatları da diqqətmi cəlb etdi.

Bölmə rəisi aprel hadisələri zamanı könülli olaraq ön xətə ezam olunduğundan təs-

süratlarını bölüşərək qeyd etdi ki, ötən illərlə müqayisədə həzirdə ordumuzda gedən islahatlar, əsgər və zabitlərimizin döyüş ruhunun yüksəlməsi cəmiyyətdə reğbetlə qarşılıdır. "Bütün tibb məntəqələrimiz müasir avadanlıqlarla, diaqnostik aparatlarla, təmin olunub ki, bu da hərtərəfli müayinə və müalicənin aparılmasına imkan verir. Nəinki mərkəzdəki hospitallarda, habələ cəbhə xəttinə yaxın ərazi lərindəki tibb bölmələrində hem cerrahi, hem də digər tibbi müdaxilələr üçün hərtərəfli şərait mövcuddur."

Söhbətimiz zamanı müraciət edən xəstələrə mehriban, səmimi davranışları diqqətimdən yayınmadı. Düşünürəm ki, yaxşı bir həkim olmaq üçün elmlı, bilikli olmaqla yanaşı, həm də yüksək əxlaqi dəyər-

gün həyatını belə xeyirxah və nəcib bir peşəyə həsr etməsindən qürur hissi ilə söz açdı: "Həkimlik sənəti qəhrəmanlıq, hünər tələb edir. Həkimin gücü onun ürəyindədir, inam isə onun güclü dərmandır."

Baş tibb bacısı baş çavuş Zülfüyyə Sultanova ilə tanışlıqdan öyrənirəm ki, 1995-ci ildən hospitalda çalışır. 2002-ci ildən isə müddət dən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Xəstələrlə mehriban, səmimi davranışları, hər bir xəstəyə öz doğması kimi qulluq göstərməsi ötən illər ərzində ona böyük hörmət qazandırıb. Zülfüyyə xanım söhbətində aprel döyüsləri zamanı bölmədə müalicə olunan xəstələrə hər bir vətəndaşımızın xüsusi diqqətindən, onlara baş çəkməyə gələn gənclərdən, məktəblilərdən söz açdı.



lərə sahib olmalıdır. Çünkü mənəvi dəyərlərə sahib olmanın bir insan heç zaman yaxşı həkim olma bilməz. Hospitalda dəfələrlə dəyərli həkimlərimizlə ünsiyyətdə olmuşam. Çingiz həkim də öz peşə şərafını qoruyan və insanlığı əsas tutan, sözün həqiqi mənasında, hörmətə layiq həkimlərimizdəndir.

Bölmədə hər kəsin hörmətə adını çəkib haqqında danışlığı həkim - tibb xidməti polkovnik-leytenantı Səbuhi Quliyev məzuniyyətdə olduğu üçün onunla səhbətim baş tutmasa da, öyrəndim ki, üç ildir bu bölmədə çalışır. Qubadlı rayonundan olan bu həkimin qəlbinin dərinliyində olan eləba, Vətən həsrətini məne dedilər. İnşallah, o da çox yaxında Qələbə müjdəsini bütün dünyaya car çəkəcək hərbçilərimizin sağlamlığının keşiyində dayanmaqla Vətənə borcunu ödəyəcəkdir.

Ordinator Sərif Tahirov 2015-ci ildə ehtiyata buraxılıb. Tibb xidməti polkovnikidir. 1980-ci ildə taleyini hərba bağlamış təcrübəli mütəxəssis 1993-cü ildə xalqımızın başının üzərinə qara buludlar alan da qurbətdə rahatlığına son qoyub. Vətənə - birbəzə öncəbəyə qayıdır. Sərif həkim bunu Vətən eşqiyə döyünen ürəyinin hökmü ilə edib. O, bu


palataları gəzib xəstələrə baş çəkərən əməliyyat tibb bacısı baş çavuş Şəmsiyyə Fətəliyeva ilə tanış oldum. İyirmi ildən artıqdır ki, bu kollektivdə çalışır. O bildirdi ki, hətta illər önce burada müalicə olunan xəstələrə bu gün də ünsiyyəti, dostluğunu davam edir. Əlamətdər günlərdə, bayramlarda coxlarından təbrikler alır, bir vaxtlar qulluğun da dayandığı xəstələri onu ailələrinə qonaq dəvət edirlər.

Kollektivdə hamının dərin hörmətini qazanan şəxslərdən biri də sadə peşə sahibi - təsərrüfat bacısı olan Güneş Həsənovadır. On yeddi ildir özünü Vətənimizin keşiyində duran oğullara ana-bacı bilir.

Kiçik tibb bacısı Afet Şeydayeva da onun kimidir. O da düşünür ki, əsgərlərimizə dəyər olmaq ən müqəddəs peşədir.

Bölmədə müalicə olunan əsgərlər Azər Qəribov, Hacı Vəliyev, Cəmil İmanov, Elvin Məcidli və başqaları burada onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirərək həkimlərin diqqətindən, tibb bacılarının qayğıından ağızdolusu danişdilar.

Leytenant
Güney TAĞIYEVƏ,
"Azərbaycan Ordusu",
M.MÖHBALIYEVİNDİR
fotolar



Ozetiimizin ötən sayında polkovnik Abdulla Ourbaninin təqdim etdiyi bir əsgər anasının müraciət-məktubunu ürək ağrısıyla, könül qubariylə oxudum. Onsuz da dərdə açıq ürəyim bir dərd də tənidi. Nəbi Xəzrinin misrası düşür yadına: "Ana itirmişəm ana yasında". Bu ana oğul yasında oğul itirib. Oğul itkisinə görə dərəcəkən xəcalət çəkir. Ağır, çox ağır dərddi. Ana son nəfəsi-nəcən qohum-qonşu yanında oğlu haqqında bir kəlmə də danışa bilməyəcək. Danışın nə deyəsidi? O anaya o məktubu bu dərd yazdırıb, sühhəsiz...

Ana harayı bəşəri həmişə düşündürən, bəşəriliy üçün düşündürən harayı; açılan səhərlər ilkin olaraq

Ovqat

Bəşəri haray

bu harayı işıqlandırır...

Ana harayı milli ruhun səsidi; yaşam fəlsəfəsi milli ruha bağlı olanlar bu harayı aydınlığını eşidir...

Ana harayı necə eşitməyə bilərsən? Duyumluşların könül mülküni titrədirse, Yeri göye dikəltmək, Göyü yerə eləmək gücündərse, o harayı ifade eləyən kəlmələr kirpiklərində közə dönürse, sabahkı gümanları qabaqlayırsa, ... bu harayı ömrünə necə həpdürməyəsan, necə? Məmlekətin harayı bilməliyik, kimlərə "Dayan!" deyən, kimlərə "Tələs!" deyən, kimlərə qınaq, kimlərə xəbədarlıq olan bu harayı.

Qınaqda ərk var; "Umulan yerdən küsərlər". Sinasına dağ çəkiləsə də, ömrünün ilməleri sökülsə də, ürəyinə xal düşsə də, ana heç kimdən incimir, küsmür...

Bu qınaq deyil, əslində, gileydi. Olmuşa görə gileydi, daha belə hadisələr olmasın deyə gileydi, gileyləndiklərinə sevgisinə görə gileydi.

Özünü də qınayır ana. Bu qınaqda sezilməsi cətin olmayan ince bir ittiham da var; özündən savayı kimsəyə ünvanlanmayan ittihamdı...

Bu harayda dönməz, ovunmaz bir təessüf də var. Oğul itkisindən də be-

tər bu təessüf yandırıb-yaxır ananı. Vətən üçün, Vətən yolunda yaşanmalı ömürə qıyan oğul ananı "dirigözü öldürür"; oğlu şəhid olsaydı, ana sixilcimlər əlində dərdəcar olmazdı. "Oğlum qeyrətsizlik elədi" deməyə dili gəlmir ananın. "Torpaq yoxsa, o sevgi nəyə gərəkdi?" deyən ananın əllərindən öpməliyik.

O ana azərbaycanlı anadır. O ana üçün müqəddəsliy Vətəndi, müqəddəsliyi dərk eləməmək isə cinayet...

O ana müəllimdi. İllərlə şagirdlərinə Vətəndən danışıb, şəhidlikdən, şəhidlərdən danışıb. Ana-müəllim heysiyyyətyle danışıb. Hər birini oğlu bılıb danışıb. Hər birini Vətənə lağıqli vətəndaş görmək ümidiyle danışıb. Hər birinin ölüm yoluna işq olaraq danışıb...

O ana intihar etmiş oğulun anasıdır. Intihar etmiş əsgər oğluna görə xəcalət çəkir indi. "Mənim də günahım var. Onun belə iradəsiz olduğunu bilməmişəm. İradəsizlik oğlumun ömrünə Vətənə xidmətdə cökübsə, günahım daha böyükdü" - düşünür ana. On ay nümunəvi xidmətinə, xidməti digərlərinə nümunə göstərildiyinə görə oğluyla qururlanan ana sevdiyi qızın başqasına

nişanlığı üçün canına qıyan oğluna görə xəcalət çəkir.

Şəhidlərin dəfnini xatırlayır, xatırladır ana. O xatırlama, xatırlatma içində oğlunun dəfninin onu odusuz-ocaqsız yandırığıni hiss eləmək çətin deyil. "Tabutu üzərinə bayraq sərmədilər, şəhidlərin dəfnində olduğu kimi əsgərlər fəxri qarovalda durmadılar... Oğlum ucuz ölümüyle olan-qalan nüfuzumuza leke gətirdi..."...

Adı-soyadı nədi, harda yaşayır o ana? - nə fərgi. Ana - anadı. Min bir əziyyətlə böyüdüyü, böyük ümidiylə hərbi xidmətə yola saldığı, on ay xoş soraqını eşitdiyi, qururlağı, qohum-qonşuya, şagirdlərinə, müəllim yoldaşlarına da ürəyi tellənə-telləne danışlığı oğlunun urvatsız defni son nəfəsinə cənəmən ömrünə yük olacaq...

Əsgər qardaşım! O ananın harayını dinlədimmi? Nələr dedi o haray sənə? O haray oğlunun ölməməne yanib-yaxilan, ölməmən səbəbinə görə xəcalət çəkən, ağrı-acısını bir qədər yumşaltmaq, oğlunun xidmət yoldaşlarının, onlardan sonra xidmət edəcək əsgərlərin ömrünə azərbaycanlı ananın xeyrəduası kimi eşit o harayı...

Rəşid HÜSEYNOV,
"Azərbaycan Ordusu"

Xəbərlər: hadisələr, faktlar

İtaliya sahil mühafizə xidmeti
2.7 min miqrant xilas edib



İtaliya sahil mühafizə xidmətinin həyata keçirdiyi 23 əməliyyat nəticəsində sutka ərzində 2.7 min miqrantın həyatı xilas edilib.

Xilasetmə əməliyyatları zamanı 19 qəzaya ugramış hava ilə doldurulan qayıdan və 4 yelkənliliklə baliqçi gəmisindən qeyri-hökumət təşkilatlarının iştirakı ilə 15 nəfərin cəsədi aşkarlanıb.

İtaliya sahillərine doğru dənizlə ilin əvvəlindən 155 min nəfər gəlib. Onların əksəriyyəti Afrika ölkələrinin vətəndaşıdır.

Misir hərbçiləri Sinay yarımadasının şimalında 40-dan çox ekstremist məhv edib



Misir hərbçilərinin Sinay yarımadasının şimalında yerləşən Rafah şəhərinin yaxınlığında keçirdikləri antiterror əməliyyatı nəticəsində 40-dan çox ekstremist məhv edilib.

Bu ölkənin "Məsraui" xəber portalının verdiyi məlumatda qeyd olunur ki, Misir ordusuna məxsus hərbi helikopter ekstremistlərin yerləşdiyi üç binaya zərbələr endirib. Məhv edilən ekstremistlərin Sinay yarımadasında terror aktları hazırladıqları ehtimal edilir.

Tailandda Zika virusuna 20 yeni yoluxma hali qeydə alınıb



Son bir həftə ərzində Tailandda Zika virusuna 20 yeni yoluxma hali qeydə alınıb.

Yeni yoluxma halları ölkənin dörd əyalətinin ərazisində aşkarlanıb, lakin vəziyyət həkim və epidemioloqların nəzarəti altındadır. Banqkok administrasiyası bildirir ki, ilin əvvəlində Tailandın paytaxt ərazisində Zika virusuna 8 yoluxma hali qeydə alınıb və bu zaman iki halda xəstəlik hamilə qadılarda müyyəyen edilib. Onlardan biri artıq dünyaya sağlam uşaqla getirib, ancaq ana və uşağa hələ də həkimlər nəzarət edir.

Ayaq üstə işlə məşğul olmaq insanı ariqlədir



Amerikalı mütəxəssislərdən ibaret tədqiqatçı gruppuları apardığı araşdırılmalar nəticəsində ofis işlərinin ayaq üstə aparılması məsləhet görür.

Gənclərin iştirak etdikləri tədqiqatçılar onların iş saatlarının müyyəyen hissələrə bölünməsi ilə aparılıb. Onlara bu vaxt ərzində istenilən vəziyyətdə dayanmağa icazə verilib. Tədqiqatçılar nəticəsində müyyəyen olub ki, ayaq üstə görülən iş oturaq vəziyyətdən fərqli olaraq altı dəfə çox kalori itkisi ilə nəticələnir.

Alımlər bu üsuulla artıq çəkidiən asanlıqla azad olmağın mümkünlüyünü bildiriblər.

Amsterdamda 8 kvadratmetrlik bioplastik ev



Amsterdamın sənaye rayonlarından birində qurşadırılmış 8 kvadratmetrlik balaca ev bioplastikdən hazırlanıb.

Niderlandın "DUS" məmarlıq studiyasının layihəsi əsasında hazırlanmış evcik təbii fəlakətdən əziyyət çəkən insanlar üçün müvəqqəti sığınacaq yeri olacaq. Evin qurşadırılması və kommunikasiya xəttlerinin çəkilişi 4 həftəyə başa gelir.

AZERTAC-in materialları əsasında

Hərbi yeniliklər, ənənələr



Tankəleyhinə "Stuqna-P" raket kompleksi

Yeni tankəleyhinə daşınan "Stuqna-P" raket kompleksi Kiyev Dövlət "Luç" Konstruktur Bürosu tərəfindən hazırlanıb. "Luç" müəssisəsi aviasiya və tankəleyhinə silahlıların hazırlanmasında qabaqcıl istehsal müəssisələrindən biri sayılır. Raket kompleksi idarəolunan "Stuqna" tank silahlınlama kompleksi bazasında hazırlanıb. Onun "Skif" adı altında versiyalarının, 2011-ci ilin iyulunda Bruneydə "BRIDEX 2011" beynəlxalq sərgi konfransında silahın sınağı həyata keçirilib.

"Stuqna-P" Ukraynanın

ABŞ yeni atom bombasını istehsal edəcək

Nüvə Təhlükəsizliyi üzrə Milli İdarənin məlumatına görə, Amerika Birləşmiş Ştatları 2020-ci ildə modernləşdirilmiş B61-12 atom bombasının ilk nümunəsini buraxmağı planlaşdırıb. Sonra bu silahın yeni modellərinin kütłəvi şəkildə istehsalına başlanacağı. İdarənin rəhbəri Frenk Klotsun sözlərinin görə, 2015-ci ilin noyabrında



ABŞ-in Nevada ştatında B61-12 atom bombasının sınağı həyata keçirilib. Sınaq zamanı real şəraitdə F-15E qırıcı ilə atom bombası atılıb və idarəo-

lunan uçuşun test sınağı uğurla başa çatıb.

B61-12 atom bombaları hazırda ABŞ ordusunun silahlanmasından duran B61-lerin müxtəlif seriyalarından olan nüvə bombalarını əvəz edəcək.

B61 bombaları 1963-ci ildə hazırlanıb. Onun hazırlanmasına iki il vaxt sərf edilib. Sonra isə seriyalarla istehsal olunub və daim tekmilləşdirilib. Bombanın uzunluğu 3.58 m, diametri - 33 sm-ə qədər, çəkisi 320 kilogramdan 500 kİ-

loqrama qədərdir. Bombanın daşıdığı nüvə təchizatı 300 kilotondan da artıqdır.

Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"



Lələtəpə dastanı publisistikada və poeziyada

Rəşid Faxralının yaradıcılığına 1992-ci ildən bələdəm. Həm sair, həm də jurnalist kimi.

Rəşid səmimi şairdir, düşündüyü yazan, məqaləliyile düşündürməyi bacaran jurnalıstdır.

Dağlıq Qarabağda mühərbiə başlayanda yeni nəşrə başlayan "Xalq Ordusu" (indiki "Azərbaycan Ordusu") qəzetinin əməkdaşı kimi mühərbiə jurnalistikasının yaradılmasında və formallaşmasında öncüllərdən oldu. Nəcə deyərlər, qələmliyə döyüşən əsgərlərin səngərdaşı kimi tanıdı. 1992-1994-cü illərdə yazdığı məqalələr, şeirlər sanki ruhundan sızılırdı. Onun məqalələrini əsgərlərimizin mənəvi hazırlığının yüksəldilməsində, müyyəyen mənənə, vəsilə hesab etmek olar. Təmas xəttindən ezamiyətdən qayıtdıdan sonra yazdığı "Yazığım gəldi" şeiri diqqəti çəkir:

*Səngərlərdə oğul gördüm,
Özümə yazığım gəldi.*


Bu misralar, təbii ki, əsgərlərimizin mənəvi hazırlığına təsir göstərəcək, düşüncələrinin seyyaresi olacaqdı...

İstefada olan mayor Rəşid Faxralı vətəndaş şairdir, şair vətəndaşdır. Ötən il ön cəbhədə əsgərlərə görüsə ona verilən suali ("Şair Rəşid Faxralı, jurnalist Rəşid Faxralı. Hansından daha çox qururlanırsınız?") belə cavablandırılmışdı: "Vətəndaş Rəşid Faxralı adı mənə daha munisidi". Səmimi cavabdır. Rəşid Faxralı bu adla qururlanmaqla haqlıdır...

Ordumuzun ilk hücküm əməliyyatı olanda birinci kitabı da Rəşid Faxralı yazdı: "Goranboy əməliyyatı". Bu kitab müstəqillik dövrümüzün hərb tarixi kimi dəyərli idi və Silahlı Qüvvələrimizin yaradılmasının birinci il-dönümüne ən gözəl hədiyyə oldu.

Müdafia Nazirliyinin kütləvi vətənpervəlik tədbirlərini "kütləvi dərs" adlandıran Rəşid Faxralı bu tədbirlərdən olduqca duyusall reportajlar yazır, tədbirlərin mahiyyətini dərin-dən tuyur, həssaslıqla, vətəndaş-jurnalist kimi təqdim edir. Onun "Qarabağa yaz gələcək" reportajını çox dəyərli esse de adlandırmışqalar.

Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı birləşmələri yena təmas xəttində yerləşən mövqelərimizə hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi də atəşə tutdu. Onda ordu hissələrimiz əks-hücumda



keçdi. Dörd gün çəkən döyüslərde neçə-neçə mühüm əhəmiyyətli yüksəklik düşməndən təmizləndi. Cəbrayıl rayonundakı Lələtəpə yüksəkliyi də ermənisizləşdirildi...

Rəşid Faxralı ürəyinin hökmüyle Lələtəpəyə getdi. Getdi və gördükərini, müşahidə etdiklərini yazdı. Nə yazdı, nəcə yazdı? Bu sualların cavabı "Lələtəpə" kitabındadır. Lələtəpədə dalgalanan bayraqımızın yanından qarşı tərəfə baxanda ürəyindən keçənəri həm məqalələrində, həm də poemasında olduqca həssaslaşqla, olduqca heysiyətə verib: "...Öten il Cocuq Mərcanlıda gördükərim belə deyildi. Tahirin, Tahirlərin Vətən sevgisinin işığından baxanda gördükərim ürəyimi telləndirir: yaşıllıq bir ayrı yaşıllıqlı, torpağı yaralamış mərmilər urvatsızca otlağın arasına qışılıb...". Publisistik düşüncələrin şeiriyyəti də diqqəti çəkir və yüksək poetik dəyərə malik olan möhtəşəm "Lələtəpə" poemasıyla tamamlanır. Poemanın poetexniki, bədi təsvirlərin gözəlliyi (Lələtəpə gözlərindən işğal qədər uzaqdı; Daş səngərin daş sinəsi; Göz yaşları bir bayatı misralarıydı,...) səciyyəvidir, yenidir.

"Lələtəpə" poeması bu mövzuda vaxtında və böyük sevgilərlə yazıldığından, etiraf olunmalıdır ki, ədəbiyyatımızda hadisə hesab edilə bilər. Kitabda bir məqam da diqqəti çəkir. Rəşid Faxralının poetik qənaəti

*Gün çəkər...
Ay çəkər...
Ürəyimizi
Uğur yollarına sərəcəyik biz.
Dağ çəkər dünyanın dağ inadına,
Dərdi dərdə salan bu oğulları
Dağlıq Qarabağda görəcəyik biz!..*

publisistik qənaətinin ("Aprelin 1-dən 2-nə keçən gecə qızılardan sıyrılan qılınc misallı bir gelişə qucaq açıb Lələ-İlahi. Yan-yörəsinə düşən mərmilərdən qırıpınmayıb, sinəsinə düşən mərmilərin hardan atıldıqını, kimlərin atlığındı bildiyindən bir boy da dikəlib. Gələnlərin qətiyyəti di-keldib onu. Dili olsa həmin anlarda dil açardı, "Gəlin...", - deyərdi. "Bu geliş 24 ildi gözləyirəm... Gəlin...") təsdiqidir, davamıdır; publisistik sözü poetik sözü tamamlayır. Həm də xalqın istəyini ifadə etməklə.

Lələtəpənin mühüm əhəmiyyətə malik olduğunu xatırlatmadan onun düşməndən azad edilmesini (özünü dədiyi kimi, ermənisizləşdirilməsini) aprel döyüslərinin əhəmiyyəti

*İnam zirvəsəsən,
Lələtəpəmiz,
Səni bayraq edən qollar görünür.
Sağın da, solun da yollardı...
Burdan Şuşaya aparan
yollar görünür!*

kimi arzulanan poetik fikirlə təsdiq-ləyir...

"Cığırın vaxtin açarına dönəməsi" tamam yeni deyimdir. Təbii ki, göz-lənilən məqama, arzulanan məkanə çatdırı bilir. Rəşid Faxralı Lələtəpə uğrunda gedən döyüslərə məhz bu düşüncənin işığından baxıb, o döyüşü məhz bu işığın fonunda verməyə nail olub:

*O cığır...
Bu cığır...
Bu gecə vaxtı
vaxtin açarına dönərdü bir-bir...
Bu yanda ulduzlar gülümsünürdü,
O yanda ulduzlar söñürdü bir-bir...*

Rəşid Faxralının "Lələtəpə" kitabına daxil edilən publisistik məqalələr də, poema da Azərbaycan Ordusunun gücündən, qüdrətindən rişələnib. Kitabı oxuduqca qururlanırsan. Ordumuzun mövqə qələbəsinən qururlanırsan, Lələtəpədə dalgalanan bayraqımıza görə qururlanırsan, əsgərlərimizin torpaq sevgisine, Vətən sevgisinə görə qururlanırsan, Rəşid Faxralının dəyərləri yaradıcılığından qururlanırsan...

**Polkovnik
Abdulla QURBANI,
Prezidentin fərdi taqəuidçüsü,
Əməkdar İncəsənət Xadimi**

Tarixi dəyişdirən şəxsiyyətlər

Makedoniyalı ısgəndər

Dünya tarixində ən böyük hökmədlərdən biri hesab edilən Makedoniyalı ısgəndər 30 yaşına qədər öz ordusu ile Yunanistanı, Yunanistandan Misirə qədər olan torpaqları və Misirdən Şərqi Hindistana qədər olan əraziyi fəth edə bilib. Onun öz ordusunu Hindistana qədər getirib çıxarması dün-yə tarixini dəyişen ən önemli hadisələrdən biri

Maraq dünyamız

hesab edilir. Dünya xəritəsində ən ciddi dəyişikliklərin ilk səbəbkəri kimi Böyük ısgəndər tarixdə ad qazanıb.

Konfutsi

Eramızdan əvvəl VI-V əsrlərdə yaşayan bu filosof Çin fəlsəfi fikir sistemi-ne ən çox təsir edən filosofdur. Çin fəlsəfi fikir sistemi isə öz növbəsində Şərq fəlsəfəsinin əsasını təşkil etdi. Odur ki, qədim Şərq fəlsəfəsini möhkəm-

ləndirən, dünyanın ideoloji fikir nəhənginə çevrilən Konfutsi dünya tarixini dəyişdirən şəxslər sırasındadır.

Çingiz xan

Bəşər tarixində Böyük Monqol İmperiyasının əsasını qoyan Çingiz xan dünyada mühüm hökmədlərdən biri olub. İlk dəfə o, Asiyani fəth edib və bütün torpaqları vahid bayraq altında birləşdirəməyi bacarıb.

Napoleon Bonapart

Avropanın ən böyük sərkərdələrindən olan Fransa imperatoru Napoleon Bonapart az qala bütün Avropa üzərində nəzərəti elə keçirəcəkdi. Dünya tarixində bəzi dəyişikliklərin səbəbkəri olan Napoleon 1815-ci ildə Waterloo döyüşündə məglub olundan sonra bütün planları alt-üst olur. Bu döyüş də dünya tarixini dəyişdirən hadisələr siyahısındadır.

**Hazırlıdı:
çavuş
Rəşad ƏMRƏHOV**

Məsul katib

polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublar şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şərq" hərbi şəhərciyi

Növbətçi

leytenant
Günay TAĞIYEVA

Qəzeti hesabi

Nerimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

İdman

Idmançılarımız Beynəlxalq Cüdo Federasiyasının yeni reyting cədvəlində liderliklərini qoruyublar

Beynəlxalq Cüdo Federasiyası sentyabr ayı üçün yeni reyting cədvəlini açıqlayıb. Siyahıda Azərbaycan yığmasının üzvləri, "Rio-2016"-nın gümüş mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) liderliklərini qoruyublar. Idmançılarımız öz çəkilərində birincidirlər. Olimpiadada beşinci sıradə olan Orxan Səfərov (60 kq) isə reytingdə ikinci pillədə qərarlaşıb.

Yığmamızın digər cüdoçularından Nicat Şıxəlizadə (66 kq) 8-ci, İlqar Müşkiyev (60 kq) 14-cü, Elxan Məmmədov (100 kq) 19-cudur. Bundan başqa, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Uşanqı Kokauri (100 kilogramdan yuxarı) 22-ci, Tərlan Kərimov 35-ci (66 kq), Aিশে Qurbanlı (48 kq) isə 40-ci yerdədir.

Futbol üzrə Azərbaycan millisi San-Marino yığması üzərində qələbə qazanıb



Sentyabrin 4-də Azərbaycan millisi futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb.

Görüş Serravalle şəhərində "San Marino" stadiyonunda oynanıllıb.

İlk hissənin sonundan milli komandamız isteyin çatıb. Oyunun 45-ci dəqiqəsində Əfran Ismayilovun sağ cinahdan ötürməsindən sonra Ruslan Qurbanov başla topu qapıdan keçirib - 1:0. İlk hissə bu hesabla başa çatıb.

Oyunun ikinci hissəsində hesab dəyişməyib və Azərbaycan millisi səfərdə San-Marino yığmasını 1:0 hesabı ilə məglub edib.

Beləliklə, futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.

Azərbaycanlı tennisçi İspaniyada keçirilən turnirin qalibi olub



Barselona Total Tennis Akademiyasının üzvü, 16 yaşlı azərbaycanlı Fidana Xəlilzadə İspaniyada keçirilmiş tennis turnirinin qalibi olub. Nuria Qarsia Fondunun ənənəvi turnirində iştirak edən həmyerimiz finalda Ariana Brionesi iki setdə (6:4, 6:4) məglub edib.

Dünya çempionatının sonuncu gündə güləşçilərimiz 4 medal qazanıblar

Fransanın Makon şəhərində gənclər arasında güleş üzrə dünya çempionatı başa çatıb.

Çempionatın sonuncu gündə 55, 66, 84 və 120 kilogram çəkidi sərbəst güləşçilər yarışıblar. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Yarışda 55 kilogram çəkidi məbarizə aparan Əfqan Xaşalov dünya çempionatının qızıl medalına sahib olub.

Orxan Abbasov (66 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Dünya çempionatında 84 kilogram çəkidi dərəcəsində yarısan Hacimurad Məhəmməsəidov da çempionatı üçüncü sıradə tamamlayıb.

Umar İslailov (120 kq) çempionatda gümüş medalla kifayətlənib.

AZERTAC-in materialları əsasında

Lisenziya № 361

Sifariş № 490

Nüsxə 4650